

Milli mənsubiyətimiz qürur mənbəyimizdir

Bütün xalqların öz törəniş hadisəsi, pöhrələndiyi şəcərə ağacı var. Hər bir xalq öz qanında, canında, genində milli mənsubiyətini daşıyır. Milli mənsubiyət dedikdə hər zaman ulu öndərimiz Heydər Əliyevin fikrini xatırlamaq yerinə düşər: "Hər bir insan üçün milli mənsubiyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu fikriyle əslində ulu öndər milli ideologianın kuliminasiya nöqtəsini bəyan edir. Ümumiyyətə, Heydər Əliyev milliyyətcə Azəri türkündür, ancaq bu fikrində Azəri türkü olduğunu üçün fəxr etdiyi demir, öz etnik mənsubiyətindən savayı, bu gün mövcud olan milli mənsubiyəti qabardaraq, "mən azərbaycanlıyam" deyir. Azərbaycanlıq-Azərbaycan xalqının hər bir nümayəndəsini (irqindən, dinindən, milliyətindən asılı olmayıraq) birləşdirən - tək dəyər. Deməli, biz Azərbaycanlıq məfkurəsinə psixoloji, ideoloji cərəyan kimi yanaşmamalıq. Azərbaycanlıq ideologianın kökündə millətçilik yox,

vətəndaşlıq dəyərləri dayanır. Azərbaycanlıq bir növ bizlər üçün strategiya olmalıdır. O, strategiya ki, bize bütün tarixi, mədəni, ədəbi irsimizi qorumaq, onları özümüzün hesab etməyə şərait yaradır. Tariximizə nəzər salsaq, azərbaycanlıq ideologiyasını üç nöqtəyi - nəzərdən təhlil etmək lazımdır: tarixi, siyasi və ədəbi. Tarixi mənbələrdə ilk dəfə olaraq "Kəşkül" qəzetində (1883-1891-ci illərdə Tiflisdə fəaliyyət göstərmişdir) "azərbaycanlı" ifadəsi işlədilmiş, ideologianın əsası qoyulmuşdur. Bu gün azərbaycanlıq ideologiyası çoxmillətli Azərbaycan xalqının birləşməsi, demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemidir.

Azərbaycanlılığı şərtləndirən əsas amillərdən biri də, xalqımızın milli-mənəvi dəyərləridir. Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşürük? Milli ideologiya, milli tariximiz, milli dilimiz, ənənəvi dini dəyərlərimiz, milli ədəbiyyatımız bütün bunlar, bizim milli-mənəvi dəyərlərimizin komponent hissəsi ni təşkil edir. Ulu öndər milli ide-

logianın əsas üç tərkib hissəsini qeyd edir: dil, din, adət-ənənə. Tarixin səhifələrinə nəzər salsaq görərik ki, dünyanın bir çox xalqları dillerini qoruyub saxlamağı bacarmamış, assimiliyasiya olmuşdur. Ancaq xalqımız bu üç komponenti qoruyub saxlamağı bacarmışdır. Tarixin ele bir dövrü yoxdur ki, biz orada xalq olaraq mövcud olmayaq, öz sözümüzü demeyək, gücümüzü göstərməyək.

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onun inkişafında ulu öndərimizin xidmətləri böyükdür. Müstəqilliyimizin qazanılmasında imzası olan ulu öndər mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və dəyərlər sisteminə məhəbbətlə yanaşaraq deyirdi: "Hər bir xalqın özünə, öz tarixi keçmişinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir". Azərbaycanlıq ideologiyasının tərkib hissələrindən biri də, multikulturalizm anlayışıdır. Azərbaycanda ta qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bu xalqla-

rın özlərinə mənsub dirləri olmuşdur. Bu gün müstəqil Azərbaycan hər bir insanın azadlığı üçün, o cümlədən, dini mənsubiyət azadlığı, vicdan azadlığı üçün şərait yaratmışdır. "Hər kəs hansı dinə mənsubdursa, həmin dinə de etiqad edir" bu fikir ulu öndərin bir daha uzaqqorən siyasetini ifade etməyə kifayət edir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin, milli ənənələrin qorunub saxlanılması təbii ki, ulu öndərimizin tarixi xidmətləri sayesində mümkün olmuşdur.

Bildiyimiz kimi, son zamanlar bütün ölkələr geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə aparır. Eyni zamanda ölkəmiz də, bu virusa qarşı mübarizə aparır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması cənab Prezidentimiz İlham Əliyev tərəfindən ugurla davam etdirilir. Ölkəmizin son dövrlərdə inkişafi, daxili və xarici siyasetdə aparılan uğurlar bunu bir daha sübut edir. Sonda isə vurğulamaq istədim ki, yalnız azad millətin milli xarakteri, milli müstəqilliyi ola bilər. Biz bir xalq olaraq, Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyaçaq, inşallah tezliklə torpaqlarımızı erməni mənfurlarından azad edərək, qələbə bayraqımızı o sefali güşəmiz - Qarabağda dalğalanadıracığı!

**Məleykə RƏSULOVA,
Qəbələ sakini.**

Çiyələk saplağı

Çiyələk ən dadlı və faydalı giləmeyvəldən birdir. Çiyələk yeyəndə biz adətnən çiyəleyin saplaqlarını atırıq.

Xalq təbabətində çiyələk saplaqları çox faydalı, müalicəvi vasitə saylırlar.

Kimyəvi tərkibə görə çiyələk saplaqları heç də giləmeyvəldən geri qalmır. Onların tərkibində vitaminvə (xüsusiil C vitamini), mineralalar, antioksidantlar və s. faydalı maddələr var.

Çiyələk saplaqlarını açıq havada qurudun ve müalicəvi vasitə kimi istifadə edin. 15 çiyələk saplağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və çay kimi içilir. Həmçinin çiyələk saplaqlarını adı və ya yaşıl çaya əlavə etmək olar.

Çiyələk saplaqlarının faydalı müalicəvi xüsusiyyətləri arasında:

- vitamin və mineralların mənbəyidir;
- ittihad əleyhine təsir göstərir;
- mikrobları öldürür;
- sidik və ödqovucu təsir edir;
- təzyiqin tənzimlənməsinə kömək edir;
- soyuqdəymə və qrip zamanı xəstənin vəziyyətini yüksəlləşdirir, tərgətirmə xüsusiyyəti vardır;
- qanda xolesterinin və şəkerin səviyyəsini aşağı salır.

Çiyələk saplaqlarının

əsas amillərdən biri də, xalqımızın milli-mənəvi dəyərləridir. Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşürük? Milli ideologiya, milli tariximiz, milli dilimiz, ənənəvi dini dəyərlərimiz, milli ədəbiyyatımız bütün bunlar, bizim milli-mənəvi dəyərlərimizin komponent hissəsi ni təşkil edir. Ulu öndər milli ide-

gələrə qarşı mübarizə aparır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması cənab Prezidentimiz İlham Əliyev tərəfindən ugurla davam etdirilir. Ölkəmizin son dövrlərdə inkişafi, daxili və xarici siyasetdə aparılan uğurlar bunu bir daha sübut edir. Sonda isə vurğulamaq istədim ki, yalnız azad millətin milli xarakteri, milli müstəqilliyi ola bilər. Biz bir xalq olaraq, Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyaçaq, inşallah tezliklə torpaqlarımızı erməni mənfurlarından azad edərək, qələbə bayraqımızı o sefali güşəmiz - Qarabağda dalğalanadıracığı!

ki, boş vedrə daşımaq və ya hətta, boş vedrə daşıyan insanla rastlaşmaq pis əlamətdir.

Bəlkə də, bu inancın kökləri çar II Aleksandra bos vedrəli şəxsin sui-qəsd etməsilə bağlıdır.

Ruanda

Ruandada qadınlara keçi eti yeməməyi öyrədirler, guya, bu eti yedikdə üzdə tükərlə uzanır.

Finlandiya

Finlandiyada (ve bir sıra digər ölkələrdə) hesab edirlər ki, hörümçəyi öldürdükdə yaşığ yağırlı.

Dünya xalqlarının qəribə inancları

Maraqlı faktlar

İspaniya

İspaniyada ayın 13-ü çərşənbə axşamına düşərsə, bu günün "üğursuz gün" olduğunu düşünürler.

İspan dilində çərşənbə axşamı "martes" adlanır - "Mars günü": bu, orta əsrlerdə şər kimi xarakterizə edilib.

Çin

Çin 4 rəqəmi uğursuz hesab edilir, belə ki, "dörd"

Sözü "ölüm" sözüne çox bənzəyir. Hətta bəzi binalarda dördüncü mərtəbə yoxdur.

Misir
Misirdə bayqus bəbəxtlik götərən heyvan要说。Belə hesab edilir ki, bayquşlar onları görən və ya eşidən insanlara bəd xəbərlər gətirir.

Rusiya

Rusiyada hesab edirlər

ütçün etibarsız sayılır.

Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsi tərəfindən Mirzaliyev Namiq Məhəmməd oğluna verilmiş JN serialı 1671 nömrəli (kod 40602038) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsi tərəfindən Heydərov Səməd Fəttah oğluna 19 aprel 2008-ci il tarixdə verilmiş MH serialı 0007964 nömrəli (reyestr nömrəsi 410013005782, qeydiyyat nömrəsi 2908001449) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz emlakın dövlət reyestrindən çıxarış itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikasının Herbi Komissarlığının 23 may 1998-ci il tarixli 09 sayılı qərarı ilə Corlu kənd sakini Resulov Əlikram Mirzəfər oğluna verilmiş JN serialı 3232 nömrəli (kod 40613005) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 sayılı qərarı ilə Şefli kənd sakini Nuhova Vəsiyə Ədil qızına verilmiş JN serialı 0036 nömrəli (kod 40604058) torpağın mülkiyyət həququna dair dövlət reyestrindən çıxarış itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Babagül Məcid oğluna verilmiş A-459086 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 sayılı qərarı ilə Şefli kənd sakini Nuhova Vəsiyə Ədil qızına verilmiş JN serialı 0036 nömrəli (kod 40604058) torpağın mülkiyyət həququna dair dövlət reyestrindən çıxarış itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Təttil kənd məktəbi tərəfindən 2005-ci ildə Ağayeva Günel Elman qızına verilmiş B 211180 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1984-cü il tarixdə Bum qəsəbə sakini Qaragözov Məcid Umud oğluna verilmiş A-411561 nömrəli veteran vəsiqəsi itdiyi üçün et